

Qarabağda muzey və xatirə kompleksləri necə olacaq?

Mədəniyyət Nazirliyi Bakıda davam edən beynəlxalq sərgilər çərçivəsində öz stendində azad edilmiş ərazilərimizdə inşa olunacaq muzey və xatirə komplekslərinin maketlərini təqdim edib.

“Xalq qəzeti”nə nazirliyin mətbuat xidmətindən bildirildi ki, həmin komplekslərə virtual ziyarət imkanı təqdim olunur. “Bundan başqa, stendimizdə italyan mütəxəssislər tərəfindən hazırlanmış Füzuli xatirə kompleksi və Ağdam işğal muzeyinin maketləri ilk dəfə təqdim olunub. Bu muzeyin məqsədi ictimaiyyəti Ağdamın bütünlüklə ermənilər tərəfindən dağıdılması barədə məlumatlandırmaqdır.”

Qeyd edək ki, vandalizmə məruz qalmış bəzi obyektlərin olduğu kimi saxlanması nəzərdə tutulur. Məsələn, Ağdam Dram Teatrı elə də qalacaq. Eyni zamanda, Ağdamda Prezident İlham Əliyevin bayraq ucaltdığı yerdə Milli bayraq meydanı yaradılacaq, qarşısında “Zəfər” arenasına tikiləcək. Füzuli memorial kompleksinin beş pavilyonunda müxtəlif məlumatlar əks olunacaq. Onlardan biri Qarabağ müharibəsinin qəhrəmanlarına həsr



olunacaq, bir başqası erməni işğalının fəsadlarını əks etdirəcək.

Mədəniyyət Nazirliyinin stendində Şuşa şəhərinin kataloqu da nümayiş etdirilir. Kataloq üç dildə təqdim olunur və mədəniyyət paytaxtımız haqqında tarixi məlumatları, görməli yerləri, eləcə də digər vizual məlumatları əks etdirir.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”